

## **INFORMASIYA CƏMIYYƏTİ VƏ SİYASƏT**

**Məhəmməd CƏBRAYILOV**

*AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun  
"İnformasiya cəmiyyətinin fəlsəfəsi və  
sosiologiyası" şöbəsinin elmi işçisi, f.ü.f.d.*

### **KLASSİK İMPERİALİZMİN YENİ MƏRHƏLƏSİNDE INFOİMPERİALİZM PROBLEMİ**

XXI əsrden etibarən texnoloji inkişafla əlaqədar olaraq qlobal məkanda informasiyanın fərd, cəmiyyət, dövlətlərərəsi münasibətlərdə ən təsirli vasitəyə çevriləməsi inkar olunmaz fakta çevrilmişdir. Sürətlə qloballaşan dünyada informasiya amili bir tərəfdən global gücünənənəvi geosiyasi maraqlarının fərqli bir istiqamətdə inkişafına təsir edir, digər tərəfdən yeni dünya nizamının və beynəlxalq münasibətlərin formallaşmasında həlledici gücə malikdir. Qlobal informasiya amili dövlətlər arasından məhdudiyyətləri aradan qaldıraraq yeni geosiyasi mühitin yaranmasına birbaşa təsir edir.

Məhz bu baxımdan Azərbaycan regionda yaranan geosiyasi mühit, uydurma "erməni soyqırımı", "Dağlıq Qarabağ" kimi məsələlərin həlli, xüsusilə erməni lobisi tərəfindən dezinformasiyanın qlobal məkanda tirajlanması kimi təhlükəli amillərlə qarşı-qarşıyadır. Tarixi proseslərin izlənilməsi onu deməyə əsas verir ki, dünya güc mərkəzlərinin əlində təzyiq alətinə çevrilən informasiya amili

indiki qədər qlobal təsirə malik olmayıb və uzun müddət bu təsir mövcud olacaqdır.

Bu istiqamətdə aparılan tədqiqatlarda tarixi aspektin də nəzərə alınması vacib şərtdir. Çünkü, informasiya tarixin bütün mərhələlərində dövlətlərərəsi diplomatik və beynəlxalq münasibətlər sistemində, o cümlədən geosiyasi proseslərdə mühüm amil olmuşdur. Xüsusilə də yeni dövrdən etibarən informasiyanın gücü və təsirdərəsi texnoloji inkişafla bağlı olub qlobal geosiyasi proseslərdə və beynəlxalq münasibətlərdə də dərin dəyişikliklərin yaranmasını şərtləndirmişdir. Məhz bu baxımdan xüsusi texniki vasitələrlə yayan informasiya amilinin mövcud geosiyasi proseslərə təsiri, onun formaları, vasitələri, mexanizmləri və digər məsələlər elmi cəmiyyət qarşısında duran mühüm problemlərdir.

Yuxarıda bütün bu qeyd olunanlar nəzərə alınaraq müasir dövrdə dünyada yeni geosiyasi vəziyyətin yaranması ilə bağlı aşağıda göstərilən suallara aydınlıq götürilməsi zərurəti meydana çıxır. Məsələn, dünyada yeni geosiyasi proseslərin baş verməsində informasiyanın rolü varmı? Infoimperializm dünyanın və regionların geosiyasi mənzərəsinə necə təsir edir? Azərbaycanın qlobal informasiya məkanına integrasiyası, regional geosiyasi münasibətlərin inkişafına hansı təsirlər göstərə bilər? Regionda müasir dövrün geosiyasi aktorlarının formallaşmasında informasiya hansı rola sahibdir? Bütün bu suallar üzrə təhlillər mövzu daxilində araşdırılaraq sistemləşdirilir.

#### **1. Müasir geosiyasətdə yeni alətlər**

Beynəlxalq münasibətlər sisteminin modern konsepsiyaları əsasında müasir geosiyasi proseslərdə baş verən ən yeni keyfiyyət dəyişikliklərini tam dərk etmək üçün informasiya imperializminin məzmun və mahiyyətinin açılmasına ehtiyac var. Məhz bu baxım-

dan beynəlxalq informasiya müharibəsində yeni kibertexnologiyalarдан istifadə, sosial medyanın informasiya cəmiyyətinin formallaşmasındaki rolü, transmilli media imperializminin inkişafı və texnoloji innovasiyalardan xüsusi strateji vasitə kimi istifadə olunması beynəlxalq münasibətlərin, bütövlükdə isə bəşəriyyətin XXI yüzillikdə informasiya amilindən nə dərəcədə asılı olduğunu göstəran ən mühüm amildir. Eyni zamanda modern və postmodern cəmiyyətlərinin yaranmasının səbəblərini təhlil edərkən bu cəmiyyətlərin formallaşmasında informasiya amili xüsusi olaraq qeyd olunmalıdır. Çünkü yaranan keyfiyyətcə yeni cəmiyyətlərin əsas indikatoru informasiya amiliidir. Informasiya texnologiyalarının başlıca idarəetmə vasitəsi kimi siyasi proseslərdə əhəmiyyətini hər keçən günlə mülqayısədə artığını təhlil edərkən aydın olur ki, informasiya subyektləri informasiya cəmiyyətinin yaranmasında xüsusi rola malikdir.

XXI əsr beynəlxalq münasibətlər sistemi və geosiyasi proseslərdə informasiya imperializm ənənəvi istismarçı imperializm "alatları" (Üsullarını, vasitələrini) sixışdırıb aradan çıxarıır. Informasiyanın ələrülməsində meydana çıxan yeni trendlər bütövlükdə qlobal geosiyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edir. Yeni dünyanın geosiyası paradiqmaları dəyişir, böyük dövlətlər fərqli oyun qaydaları tətbiq etməyə çalışırlar. Məhz bu baxımdan informasiya "alatları" sayəsində həyata keçirilən informasiya imperializmi təzyiq vasitəsi kimi öz təsirini ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, manipulyativ internet resursları ilə həyata keçirir.

Global güclər tərəfindən manipulyativ Internet resursları ilə yeni kibertexnologiyaların yaratdığı imkanlardan siyasi məqsədlər üçün istifadə edilməsi Azərbaycanın milli maraqlarının etibarlı müdafiəsi məsələsini aktuallaşdırır. Global güc olmaq iddiası ilə hərəkət edənlər arasında rəqabət getdikcə daha kəskin və amansız məzmun alır. Nəzərə alsaq ki, yeni qlobal güc mərkəzinə çevril-

mək istəyən dövlətlər dünyada baş verən geosiyasi prosesləri informasiya amilindən istifadə etməklə öz maraqlarına uyğun şəkildə istiqamətləndirir, onda qeyd edə bilərik ki, texnoloji innovasiyaların və müasir kibertexnologiyaların gətirdikləri keyfiyyətlər cəmiyyət daxilində, elcə də müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli dəyişikliklər etmək gücündədir. Məhz bu baxımdan informasiya amilindən təzyiq və təhdid vasitəsi kimi istifadə edilməsini "infoimperializm" adlandıran H.Babaoglu qeyd edir ki, "...infoimperializm yeni qlobal infokratiyani, infokratiya isə yeni infoeliteini şərtləndirir. Bu imperialist güclər imperializmin substrati olan kapitalizmin inkişafı üçün, heç şübhəsiz ki, yeni metod və vasitələr axtarışına çıxıblar. Infoimperializm adlandırdığımız yeni beynəlxalq siyasi sistem inkişaf prosesində olduqca maraqlı, ancaq eyni zamanda, proqnozlaşdırılması xeyli çətin olan problemlər də əmələ gətirir. Bu problemlər cəmiyyətin ən ağlagalmaz sahələrinə nüfuz etməklə bir sıra hallarda yeni keyfiyyət dəyişikliklərinə, əksər hallarda isə dəhşətli aşınmalara gətirib çıxarıır. Aşınma əsas etibarilə mənəvi sferada baş verir və bu o dərəcədə güclü təsirə malik olur ki, millət və xalq anlayışlarının ifadə etdiyi məzmuna belə, köklü şəkildə təsir göstərir. Yeni qlobal sosial piramida yaradır. Bu piramida isə klassik milli-etnik piramida deyil, infokulturoloji piramida şəklində ortaya çıxır".<sup>1</sup>

2013-cü ildə qurulan "Cambridge Analytica" – adlı şirkətin Facebook vasitəsilə milyonlarla istifadəçinin məlumatlarını ogurlaması və bu yolla seçimlərə müdaxilə etməsi ilə başlayan müzakirələr, dünyada informasiya amilindən virtual manipulyasiyalar üçün istifadə edilməsinin yeni istiqamətlərini açıq-aydın göstərə bildi. Eynilə Brexit referendumu, xüsusən D.Trampin prezent seçildiyi ABŞ seçimləri, Hindistan, Fransa və Almaniyadakı seçimlərə xarici

<sup>1</sup> Hikmət Babaoglu. Infoimperializm və media "MSA" B.: 2013, s.163, s.12.

müdaxilələrin mövcudluğunun ciddi əlamətləri milli dövlətlərin geosiyasi proseslərdə baş verə biləcək təhlükəsizlik məsələlərini aktuallaşdırıldı. Bütün bu nümunələrdən anlaşıldığı kimi, qlobal güclər və bu iddiada olan dövlətlər tərəfindən informasiya resursları müxtəlif sərmayələr qoyulur və müxtəlif ölkələrdə daxili və xarici siyasi gündəmə müdaxilə etmək üçün bu istiqamətdə təşəbbüsler edilir. Məsələn, RAND Corporation'da Katherine Costello tərəfindən yazılmış "Russia's Use of Media and Information Operations in Turkey" adlı hesabatda qeyd olunur ki, "Rusiya nümunəsi üzərində, bir tərəfdən dövlətlərin klassik media üzərində icra etdiyi əməliyyat bacarığını göstərməkdirdə, digər tərəfdən də indiki vaxtda dövlətlərin müdaxilə etmə vasitələrində yeni üsulların axtarılmışdır".<sup>2</sup> Yuxarıda verilən hesabatda, Rusiya ilə Türkiye arasındaki 2015-ci ildə yaranmış böhran və Suriyada baş verən geosiyasi proseslər nəzərdən keçirilir. Moskva ilə Ankara arasında böhrana yol açan bəzi kritik hadisələri diqqətə alan hesabatda deyilir ki, "informasiyadan manipulyasiya etməkə bir tərəfdən Rusiya Türkiye üzərində təsirini saxlayır, digər tərəfdən regional, həm də qlobal hədəflərinin reallaşdırmağa çalışır".<sup>3</sup> Bütün bu deyilənlər onu göstərir ki, dünyanın qlobal güc mərkəzlərindən biri olan Rusiya regional güc olan Türkiye üzərində geosiyasi məqsədlərə çatmaq üçün informasiya amilindən və qlobal media imperiyalarından necə istifadə edir. Bu hesabatı təhlil etməkdə məqsəd hazırlı vəziyyətdə münasibətləri yaxşılaşan Türkiye və Rusiya arasında olan əməkdaşlığı təhlil etmək deyil, əsas məsələ müasir dövrdə dövlətlərə ziddiyətlər zamanı informasiyadan geosiyasi məqsədlər üçün necə və hansı yollarla istifadə olunması ni araşdırmaqdır. Məsələn, hesabata daha yaxından baxıldığında

Rusyanın Türkiyədəki informasiya müharibəsi və gündəm yaratma səylərinin üç kritik hadisə üzərindən əla alındığını müəyyənləşdirmək olar. Birincisi, Rusiya döyüş təyyarəsinin 2015-ci ilin noyabrında endirilməsi, ikincisi, 15 iyul 2016-ci ildə FETÖ tərəfindən edilən çevrilis cəhdinin sonucusu 2016-ci ilin dekabrında Rusiya səfiri Andrey Karlovun öldürüləməsi. Bu cür model və strategiyaların praktik nümunələrini Yaxın Şərqi, Cənubi Qafqaz, Şimali Afrika geosiyası məkanında izləmək mümkündür. Bəhs olunan geosiyasi proseslər kontekstində milli dövlətlər qlobal aktorların yaratdığı yeni infoimperializmin təsirlərindən qorunmaq üçün müdafiə imkanları zəifdir. Bütövlükdə bu deyilənləri Yaxın Şərqdə (Irak, Liviya, Yəmən, Suriya və "Ərəb Baharı" adı altında yeni tətbiq üsullarından istifadə olunduğu ölkələrdə) baş verən proseslərin fonunda daha yaxından izləmək mümkündür. Məsələn, "Bu kontekstdə biz idarəetmə və ideoloji əsasları, struktur elementləri müəyyənləşdirilmiş "Iraq modeli"ni müşahidə edirik. Məlum olduğu kimi, 2003-cü ilin mart ayında imperialist güc mərkəzləri İraqa hərbi müdaxilə etdilər, hakimiyəti devirəndən sonra isə infoimperializmin əsaslarına söykənən bəhs etdiyimiz modeli yaradılar. Başqa sözlə, İraqın bir milli dövlət kimi öz sərhədləri daxilində mövcudluğu qorundu, amma bu dövlətin idarəetməsi və strukturunda ciddi funksional dəyişikliklər edildi. Bəhs olunan ölkə daxilində bir-birinə münasibətdə fərqli mövqə və qütb'lərdə yer alan qruplar formalasdırıldı".<sup>4</sup>

Məhz bu baxımdan yuxarıda qeyd olunduğu kimi, informasiya amilindən istifadə olunmaqla yaradılan yeni imperializmə gizli və ya açıq dəstək verən dövlətlərin əsas məqsədləri milli dövlətlərin yerləşdiyi coğrafi sərhədlər daxilində idarəedilən xaosun yaradılmasıdır. Müasir geosiyasi proseslərdə milli dövlətlərin daxilində

<sup>2</sup> Bilgiavaşları ve uluslararası müdahaleler. <https://www.setav.org/bilgisavasları-ve-uluslararası-müdahaleler/>

<sup>3</sup> Yənə orada.

xaosun yaradılması nəyə və kimə xidmət edir? Əvvələ bu sualın izahını təhlil etmədən öncə I və II Dünya müharibələri zamanı qlobal güc mərkəzi olmaq istəyən dövlətlərin qarşılaşdıqları çətinliklər və riskləri nəzərdən keçirmək lazımdır. Belə ki, qlobal güc olmaq uğrunda gedən savaşlarda iştirak edən dövlətlər üçün insan potensialının tükənməsi, maliyyə imkanlarının sarsılması, iqtisadi tənəzzül, hərbi resursların azalması kimi böyük çətinliklər durur. Bu amil qlobal güc olmaq istəyən dövlətlərin tarixində uzaq keçmiş olmadığı üçün müasir geosiyasi proseslərin strategiyasında dənüş nöqtəsi oldu. Məhz bu baxımdan qlobal güclərin geosiyası məsələlərdə milli dövlətlərə qarşı hədəf seçdikləri strategiya və hərbi müdaxilə bir tərəfdən beynəlxalq konvensiyaların pozulmasına gətirib çıxarırsa, digər tərəfdən böyük maliyyə itkilərinə gətirib çıxarırr. Məsələn, ABŞ prezidenti D.Tramp Suriyadakı fəaliyyətlərini dəyərləndirərkən qeyd edir ki, "ABŞ Suriyada trilyonlarla pul xərcləyib. ABŞ qoşunları Suriya və İraqda strateji obyektlərə nəzarət etməlidir".<sup>5</sup>

Əlbəttə, ABŞ-in İraqa, Liviyyaya, Suriyaya hərbi müdaxilə zərurəti ona görə baş vermədi ki, ABŞ yuxarıda qeyd olunan riskləri nəzər almamışdı, bu dövlətlərə hərbi müdaxilə ona görə baş verdi ki, xaos yaratmaqla manipulyasiya edilən müasir informasiya texnologiyaları həmin dövlətlərdə yox idi. Məhz bu baxımdan ABŞ-in geosiyası məsələlərdəaldə etdiyi informasiya silahının həmin ölkələrin cəmiyyətlərinə tətbiq olunmasında böyük çətinliklər var idi. Çünkü bu dövlətlərin rəsmi hakimiyətləri infoimperializmin gətirdiyi yenilikləri ölkələrin hüdudları daxilində genişlənməsini istəmirdilər.

Bütün bu faktların təhlil olunması onu göstərir ki, bölgədə geosiyasi məqsədləri olan dövlətlər media imperiyaları tərəfindən hadisələr üzərində müxtəlif strategiyalar qurmaqla həm ictimaiyyət, həm də beynəlxalq aləmi çəsdiricisi ősullarla əla alınması əsas fakt olaraq qarşımızda dayanmaqdadır. Yuxarıda qeyd olunanları təhlil etdikdə aydın olur ki, informasiya amilindən geosiyasi məqsədləri üçün istifadə edən güc mərkəzləri strateji maraqlarını üç əsas principlə həyata keçirir:

- a) manipulyasiyaların həqiqi ünvani olan hədəflərdə qeyri-müəyyənlilikin artırılması,
- b) fürsəti uydurmalar və çoxsaylı ziddiyyətlər,
- c) geosiyasi hadisələrin yaranma tipinə və formasına uyğun strategiyanın qurulması.

Müasir geosiyasi məqsədlərə nail olmaq və beynəlxalq sistemdəki təsirlərini artırmaq üçün dövlətlər tərəfindən tətbiq olunan, ənənəvi strategiyalardan tamamilə fərqlənən bu innovativ metodlar mərkəzi hakimiyətlər üçün yeni təhlükələrin mövcudluğunu göstərir. Son zamanlarda Rusiyanın, xüsusən də Qərb ölkələrində seçkilərə təsir göstərməsi ilə bağlı iddialar, suverenlik baxımından problem olaraq qəbul edilir, eyni zamanda bu sahədə yeni müdafiə mexanizmlərinin qurulmasını zəruri edir.

## 2. Sovet İmperiyasının süqutunda informasiya amili

Qərb ölkələrində informasiya cəmiyyətinin yaranması haqqında ideyalar və onların nəticəsi kimi yaranan texnoloji inkişaf birbaşa kommunizm prinsipləri ilə ziddiyyət təşkil edirdi. Hətta cəmiyyətin informasiyalasdırılmasının tarixi labüldüyü və sosial tərəqqi baxımından vacibliyi haqqında əsərlər yarandıqdan sonra belə, informasiyanın güclü və təsiri barədə keçmiş SSRİ-də skeptik düşüncələrin sayı artmaqdır. Məsələn, A.P.Suxanov qeyd edirdi

<sup>5</sup> Trampın üç qorxaq gedisi. [http://www.musavat.com/news/iovga-trampin-uc-qorxaq-gedisi-amerika-ne-qeder-geri-cekilecek\\_652139.html](http://www.musavat.com/news/iovga-trampin-uc-qorxaq-gedisi-amerika-ne-qeder-geri-cekilecek_652139.html)

ki, "informasiyanın burjua nəzəriyyəçiləri informasiyanın təbiət və cəmiyyətdə rolunu fətişləşdirir, "informasiya cəmiyyəti" deyilən bir konsepsiyanı yaratmağa cəhd edirlər... Belə cəmiyyətdə insan nə işə etməkdə güclüsdür. O, həmişə getdikcə daha çox artan müxtəlif məlumatlar, broşürələr, kitablar və s. təzyiqi altındadır... Informasiyanın cəmiyyətin həyatındakı rolunu idealist və texnokratik mövqedən traktovka edən burjua ideoloqları, onun əhəmiyyətini içtimai inkişafda məhsuldar qüvvələr və istehsal münasibətlərinin həllədici roluna qarşı qoyurlar".<sup>6</sup>

İnformasiyanın əhəmiyyətini və gücünü nəzərə almayan hənsi bir dövlət özünün geosiyasi maraqlarının qorunub saxlanmasında zəif görünür. Dünyanın iki güclə mərkəzindən biri olan keçmiş SSRİ-də Suxanov və onun kimi düşünənlərin çoxluğu onu göstərdi ki, informasiyanın geosiyası proseslərdə hənsi əhəmiyyətə malik olması nəzərə alınmayanda dövlət üçün ciddi problemlər yaranır.

SSRİ kimi nəhəng dövlətin çökəmisi və dünyanın geosiyası xəritəsinin dəyişməsi ilə bağlı M.Kastels xüsusi təhlillər aparmış və maraqlı nəticələr əldə etmişdir. "Industrial etatizmin böhranı və Sovet İttifaqının dağılması" fəslində qeyd edir ki: "Sovet etatizmi informasionalizma keçidin tarixi kontekstində iqtisadiyyat və cəmiyyətin idarə edilməsində xüsusilə çatın problemlə üzləşir. İnzibati iqtisadiyyata xas olan və hərbi gücün struktur üstünlüyü ilə cəmiyyətə aşılan israfçı təməyül və ifratçılığa, informasionalizmin spesifik formalarına uyğunlaşma zərurəti də əlavə olunur. Ziddiyət ondadır ki, məhsuldar qüvvələrin inkişaf bayrağı altında qurulmuş sistem, bəşəriyyət tarixində ən vacib texniki inqilabla bacara bilmir. Bu işə informasionalizm üçün xarakterik olan informasiyanın sosial determinlaşmış emalı və maddi istehsal arasında simbio-

tik qarşılıqlı təsiri, informasiya üzərində dövlət inhisarı və texnologiyaların silah istehsalı çərçivəsində məhdudlaşması ilə uyğunlaşmadı".<sup>7</sup>

M.Kastelsin yuxarıda qeyd etdiyi fikirləri SSRİ-nin dağılmasının əsas səbəbi kimi qəbul edilməsi, tarixi obyektiv proseslərin ümumi təsirlərini nəzərə alınmaması demək olardı. Lakin informasiyanın gücünün nəzərə alınmaması fonunda postindustrial transformasiyalara adekvat reaksiya verilməməsinin ağır nəticələri hətərləfi aydınlaşdır. Məhz bu baxımdan Azərbaycanın geosiyasi proseslərdə aktiv rol almاسında və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində qeyd olunan amillərin nəzərə alınması zərurətə çevrilir.

İnformasiyanın ötürülməsində meydana çıxan yeni trendlər bütövlükdə qlobal geosiyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edir. Yeni dünyadanın geosiyası paradigmaları dəyişir, böyük dövlətlər fərqli oyun qaydaları tətbiq etməyə çalışırlar. Qlobal güc olmaq iddiası ilə hərəkət edənlər arasında rəqabət getdikcə daha kəskin və amansız məzmun alır. Məhz bu baxımdan qlobal güclər üçün ciddi əhəmiyyət kəsb edən regionlardan biri Cənubi Qafqaz və Azərbaycandır. Bunun bir sıra səbəbləri vardır. Bu səbəblərdən biri Azərbaycanın enerji daşıyıcıları ilə zəngin olması, digər səbəbi Rusiya, Türkiyə, İranla qonşu olması, başqa bir səbəbi isə Mərkəzi Asiya-yə açılan körpü olmasıdır. Cənubi Qafqaz Qara dəniz və Xəzər dənizi hövzələrini birləşdirir. Bu səbəblərdən Cənubi Qafqazda geosiyasi nüfuz sahibi olmağa çoxları can atır. Məsələn, qlobal və regional güclər Cənubi Qafqazda olan geosiyasi maraqlarını yeni metod və prinsiplər əsasında, xüsusilə XXI əsrin yeni imperiya növü olan informasiya imperializminin imkanları əsasında həyata ke-

<sup>6</sup> Суханов А.П. Информация и прогресс. Новосибирск: «Наука», 1988, с.87, 192 с.

<sup>7</sup> Кастель М. Информационная эпоха: экономика, общество и культура. М.: ГУ ВШЭ, 2000, с.488, 608.

çırlırlar. Məhz bu baxımdan Azərbaycan Cənubi Qafqazın inkişaf etmiş ölkəsi kimi qlobal geosiyasi proseslərin hədəf və mərkəzi olmaqla milli təhlükəsizliyə təsir edən müasir informasiya axınınnı nəzərə almalıdır. Çünkü qlobal güclərin dünyadan əsas geosiyasi mərkəzi olması məqsədilə həyata keçirdikləri açıq və gizli əməliyyatlar, informasiya resurslarından imperiya maraqları üçün istifadə olunması digər dövlətlər üçün təhdidlər yaradır. Məsələn, siyasi analistik Corc Fridman da faktiki olaraq eyni mahiyyətli suallar qoyur. O, xüsusilə olaraq Rusiya ilə Avropa arasında yerləşən ölkələrin daxil olduğu “sərhəd torpaqları” terminini elmi dövriyyəyə gətirmişdir. C.Fridman hesab edir ki, həmin məkanda “yeni strateji mənzərə” formalaşır. Həmin dəyişikliyi I və II Dünya müharibələri ərəfəsində yaranmış vəziyyətlə müqayisə edən “Stratfor”un qurucusu maraqlı fikirlər irəli sürür. O, yazar: “Proses başlangıç mərhələsindədir və artıq Almanyanın 1914-cü ildə düşdüyü xəttə bağlanıb. Güclər toplanır və əgər proses gedirsə, o, xeyirxah niyyətləri olanların nəzarəti altında olmayıacaq”.<sup>8</sup>

Proseslərin bu cür inkişafı, yeni geosiyasi trendlərin yaranması, xüsusilə informasiyanın ən müasir “silahların vura bilmədiyi hədəflərə daha yaxşı çatması” kimi amillər qlobal və regional əməkdaşlıq məsələlərində ənənəvi yanaşmalara yeni düzən verir.

### 3. Müasir geosiyasətdə əməkdaşlıq

Müasir geosiyasi əməkdaşlıq məsələlərində informasiya-kommunikasiya əlaqələri və münasibətlərin rəqəmsallaşması o deməkdir ki, onun vasitəsilə dövlətlər müxtəlif siyasi hadisələri vəb kameralar, telekonfranslar vasitəsilə müzakirə edirlər. Hal-hazırda

COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq dünyada pandemiya elan olunduğu bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasına daxil olan dövlət başçılarının keçirdiyi telekonfrans regional və dünyada baş verən proseslərlə bağlı ilk telemüzakirə idi. Geosiyasətdə virtual informasiyanın təsiri və güclü tamamilə yeni bir innovativ ideya olmaqla yanaşı, geosiyasətin köhnə modellərini dəyişir. Məsələn, Amerika Birleşmiş Ştatları ənənəvi müharibə metodunu informasiya müharibəsi ideyası ilə müqayisə və “silah” kimi tətbiq edən ilk dövlət olmuşdur. Məhz bu baxımdan geosiyasi proseslərdə oyun qaydalarının yeni “alətlərlə” əvəz olunmasını nəzərdən qaçırmaq olmaz. Digər tərəfdən informasiyanın ötürülməsində yeni “alətlərin” əldə olunmasını və onun inkişaf meyillərini aşağıdakı amillərlə əlaqələndirmək mümkündür:

- inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan ölkələrin onlayn rejimə keçidin təminı; beynəlxalq təşkilatlara, dövlət və qeyri-dövlət aktorlarına Internet-girişin genişlənməsi;
- dünya üzrə qlobal informasiya məkanından istifadəçilərinin sayının artması və durmadan artmaqdə davam etməsi;
- elektron maliyyə (bitcoin, blockchain və s. kriptovalyutalar), elektron biznesin ölkələrin ümumi daxili məhsulunda payının artması;
- postindustrial cəmiyyətin inkişafına yönəlmış informasiya texnologiyalarının rolunun artması, bunların müvafiq olaraq beynəlxalq münasibətlər sistemində özünü biruza verməsi;
- BMT-nin nəzdində Internetin tənzimlənməsinə dair beynəlxalq qanunverici bazanın formalasdırılması, kiberterrorizmin, başqa cinayətlərin, neqativ halların və Internetin bunun üçün istifadə edilməsinin qarşısının alınması üçün dövlət tərəfindən Internetə milli nəzarətin artırılması;

<sup>8</sup> Корнелиу Бжола, Маркус Холмс. Цифровая дипломатия: теория и практика. М.: 2015, с.46, 462.

- geosiyasi fəaliyyət üçün yeni imkanların principial olaraq aşkar edilməsi, Internetin beynəlxalq münasibətlərin qloballaşması şəraitində geosiyasi məsələlərdə hərtərəfli alət olması.

Yuxarıda qeyd olunan amillərin informasiya sahəsində faktiki olaraq mövcudluğunu müxtəlif ölkələrin geosiyasi maraqlarının inkişaf etdirilməsində əsas göstəricidir. Tədqiqatçıların fikrinə görə, qloballaşan dünyada maraqlı meyillərdən biri də odur ki, xarici siyaset sahəsində informasiya inqilabı beynəlxalq münasibətlərdə gündəmə gələn yeni amili – "yumşaq güc" resursunu olduqca təsirli vasitəyə çevirmişdir. Yaşadığımız yüzillikdə dövlətlərin xarici siyasetinə bazən həllədici təsir göstərən yeni yanaşmalar ən plana çıxır.

Müsəris infoimperializmin təsiri altında dövlətlərin ənənəvi olaraq qüdrətini şərtləndirən amillərin də nisbətində dəyişikliklər baş verir. Beynəlxalq geosiyasi münasibətlər sistemində ölkələrin açıq və ya gizli iyerarxiyası bir çox hallarda onun qlobal informasiya məkanına təsiri ilə müəyyən olunur. Məhz bu baxımdan müsəris dünyada dövlətlərin hakimiyyət resurslarını qiymətləndirərkən onların informasiya sahəsindəki imkanlarını və yeni informasiya-kommunikasiya məkanındaki mövqelərini nəzərə almamaq düzgün olmuşdu. Qlobal və regional geosiyasi proseslərdə yeni tipli beynəlxalq ziddiyyətlər yaranır.

### 3.1. Dünyanın geosiyasi məkanında yeni parametrlər və İKT

Internet geosiyasi məkanın qloballaşmasında, beynəlxalq hərbi əməkdaşlıq, siyasi və iqtisadi integrasiya ilə yanaşı, qarşılıqlı əlaqələrin genişlənməsində vacib faktorlardan biri hesab edilir. Internetin inkişafının bütün dünya üçün sosial-iqtisadi nəticələri Amerika tədqiqatçısı P.Litanın əsərində öz əksini tapmışdır (12,

s.1049-1050). Müəllifə görə, o, bir sıra siyasi səciyyəvi müsbət nəticələrə səbəb oldu: demokratik seçimlərin keçirilməsi, siyasi partiyaların və seçicilərin aktivliyinin yüksəldilməsi, dövlət və vətəndaşlar arasında qarşılıqlı fəaliyyətin şəffaflığının artırılması və s. P.Litan həmçinin qeyd edir ki, Internet qlobal fenomen kimi aktiv olaraq qloballaşmaya qarşı olanlar tərəfindən istifadə edilməklə, yeni informasiya texnologiyalarının böyük potensialını müəyyən edir: "Bundan əvvəl müxtəlif regionlarda olan insanların bu qədər böyük hissəsinin öz fikirlərini bildirməsi, yaxud siyasi aksiyalar təşkil etmələri üçün indiki kimi imkanları olmamışdır". P.Litan onu da qeyd edir ki, sosial-iqtisadi nəticələr iqtisadi artımın İKT sektoruna hesabına sürətlənməsi, Internetin əməyin məhsuldarlığına uzunmüddətli effektli təsiri və istehsal xərcləri kimi amillərin təsirinə məruz qalmışdır. Burada P.Litanın yuxarıda qeyd etdiyi "Internet qlobal fenomen kimi aktiv olaraq qloballaşmaya qarşı olanlar tərəfindən istifadə edilməsi fikri ilə razılaşmaq mümkün deyil, o mənada ki, informasiya texnologiyalarının böyük potensialını istənilən müstəviyə daşıyan Internet təkcə qloballaşma əleyhdarları üçün əlcətan deyil, adı fərdin fəaliyyətdən tutmuş ən böyük birləşmiş təşkilatların fəaliyyətləri üçün geniş imkanlar açır. Bununla yanaşı, Internetin inkişafı İKT-yə çıxışın əldə edilməsində əks olunmuş, özü ilə birgə aşkar bərabərsizlik növlərini – siyasi, iqtisadi, sosial və mədəni bərabərsizlikləri gətirərək "rəqəmsal uçurum və rəqəmsal parlayış" adlanan problemin yaranması və kəskinləşməsinə səbəb olmuşdur. Bu problemin həlli məqsədilə Birləşmiş Millətlər Təşkilatı (BMT), "Böyük səkkizlik" (G8), beynəlxalq-iqtisadi və siyasi birliliklər çərçivəsində beynəlxalq cəmiyyət ciddi səylər göstərir. Internetə beynəlxalq təşkilatlar səviyyəsində böyük önem

verilməsi də onun beynəlxalq münasibətlərə təsirinin son illər nə dərəcədə artığınına dələlat edir".<sup>9</sup>

Müasir beynəlxalq informasiya sistemi inkişafda olan elə bir sahədir ki, onun həm dünyanın qlobal geosiyasi proseslərinə, həm də dövlətlərətərə münasibətlər sahəsinə mühüm təsiri mövcuddur. Nəzərə almaq lazımdır ki, bugün beynəlxalq münasibətlər müasir geosiyasi proseslərdən ibarət təməl üzərində yaranmış və inkişaf etməkdədir. Tarixi təcrübə sübut edir ki, informasiyanın ötürülməsində texniki innovasiyalar dünyanın geosiyasi sistemində gedən proseslərə həmişə öz təsirini göstərmışdır. Məhz bu baxımdan XX əsrin sonlarından informasiya amilinin yaratdığı inkişaf bəşəriyyətin bütöv həyatına təsir etməklə yanaşı, həm də geosiyasi və beynəlxalq münasibətlərdə yeni istiqamətlər müəyyənləşirdi.

### Nəticə

Dünyada geosiyasi dəyişikliklərin baş verməsi bu dəyişiklikləri həyata keçirən dövlətin (və ya dövlətlərin) informasiya amilindən qlobal miqyasda öz mənafeyinə uyğun istifadə etməsi ilə nəticələnir.

Infoimperializm – yeni imperiya forması kimi informasiya amilindən istifadə etməkə nəzarətdə saxlanılan (işgal olunan) dövlətə qarşı həyata keçirilən müasir təzyiq formasıdır.

Azərbaycan dövlətinin kosmosa sünü peykərləri buraxması onu göstərir ki, gələcəklə bağlı informasiya müharibəsində dezinformasiyaları önlemək, informasiya amilindən istifadə edərək regionda mövcud geosiyasi vəziyyətin dəyişməsini həyata keçirmək üçün geniş infrastruktur imkanlar yaradılmışdır və bu iş davam etdirilir.

<sup>9</sup> Stanyer J. Modern Political Communication: Mediated Politics in Uncertain Times. Cambridge: Polity Press, 2007.

Hər bir dövlət öz milli inkişafında qarşıya qoyduğu hədəflərə çatmaq üçün mütləq olaraq bu proseslərin xarakter və dinamikasını nəzərə almalı, müvafiq tədbirlər həyata keçirməlidir. Belə ki, sadalanan amillər hər bir ölkənin siyasi, iqtisadi, mədəni-elmi, texnologiya və s. istiqamətlərdə reallaşdırıldığı fəaliyyətin uğurları, beynəlxalq münasibətlər sisteminin yeni geosiyasi reallıqları və onunla qarşılıqlı təsirləri nəzərə alınmaqla təmin edilə bilər. Bununla belə, onların arasında milli və beynəlxalq siyasi məkanda inkişaf proseslərinə təkanverici təsir edən ən başlıca qüvvə informasiya-kommunikasiya texnologiyalarıdır. Bugün informasiya amilini və onun geosiyasi məsələlərdə şərtləndirdiyi çoxşaxəli dəyişiklikləri nəzərə almadan nə səmərəli xarici siyaset yürütmək, nə də sürətlə baş verən qlobal prosesləri önləmək mümkündür. Geosiyasi münasibətlərin qloballaşması, yeni dünya nizamının formalşması hər bir müstəqil dövlətdən adekvat səylərin göstərilməsini tələb edir.

**Açar sözlər:** klassik, infoimperializm, problem, geosiyasət.

### İstifadə edilmiş ədəbiyyat:

1. Hikmət Babaoğlu. Infoimperializm və media "MSA" B.: 2013, s.163, s.12.
2. Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri. B., "XXI-Yeni Nəşrlər Evi", 2005, 464 s.
3. Məmmədov N. Xarici siyaset: reallıqlar və gələcəyə baxış. B.: "Qanun", 2013, s.264.
4. Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Dərslik. B., "Zərdabi LTD" MMC, 2015, 1056 s.
5. Кастельс М. Информационная эпоха: экономика, общество и культура. М.: ГУ ВШЭ, 2000, с.488, 608.

6. Корнелиу Бжола, Маркус Холмс. Цифровая дипломатия: теория и практика. М.: 2015, с.46, 462.
7. Тоффлер Э. Шок будущего. М.: АСТ, 2008, 560 с.
8. Белл Д. Грядущее постиндустриальное общество. М: «Академия», 2004, 944 с.
9. Суханов А.П. Информация и прогресс. Новосибирск: «Наука», 1988, с.87, 192 с.
10. Henri Kissinger. Diplomatiya. “Qanun” пәştiyyatı. В., 2015, s.873.
11. Cavid Əlisgəndərli. “Ərəb bəham”: geosiyasi və geoiqtisadi maraqların qarşılıqlı təsiri. Tarix və onun problemləri jurnalı. № 4, 2013, s.374.
12. Litan R. Law and policy in the age of the internet //Duke Law Journal № 50, 2001, p.1049-1050.
13. Stanyer J. Modern Political Communication: Mediated Politics in Uncertain Times. Cambridge: Polity Press, 2007.
14. Bilgi savaşları ve uluslararası müdahaleler. <https://www.setav.org/bilgi-savaslari-ve-uluslararası-mudahaleler/>
15. Trampin üç qorxaq gedisi. [http://musavat.com/\\_news/iovga-trampin-uc-qorxaq-gedisi-amerika-ne-qeder-geri-cekilecek\\_652139.html](http://musavat.com/_news/iovga-trampin-uc-qorxaq-gedisi-amerika-ne-qeder-geri-cekilecek_652139.html)

Магомед ДЖАБРАИЛОВ

## ПРОБЛЕМА ИНФОИМПЕРИАЛИЗМА НА НОВОМ ЭТАПЕ КЛАССИЧЕСКОГО ИМПЕРИАЛИЗМА

### РЕЗЮМЕ

С устранением между государствами ограничений глобальный информационный критерий оказывает прямое влияние на создание новой geopolитической среды. Он являлся важным критерием в системе межгосударственных дипломатических и международных отношений, а также в geopolитических процессах во всех этапах развития истории информации. В статье анализируется влияние информации на современном этапе. Развитие техники и технологии создало условия для глубоких изменений в глобальных geopolитических процессах и международных отношениях. Именно с этой точки зрения влияние информационного критерия на geopolитические процессы, их формы, средства, механизмы и другие вопросы являются одним из важных проблем, стоящих перед научным обществом. В статье автор старается ответить на вопросы: какую роль играет информация в новых geopolитических процессах, происходящих в мире; как влияет инфоимпериализм на geopolитическую картину мира; какое влияние на развитие региональных geopolитических отношений может оказать интеграция Азербайджана в глобальную информационную среду; какую роль играет информация в формировании geopolитических факторов в регионе на современном этапе? и т.д.

**Ключевые слова:** классический, инфоимпериализм, проблема, geopolитика.